



**Azərbaycan Respublikasının
Fransadakı Səfirliyi**

Haradan: SPRS
Haraya: MBTİ, MBAV
Surəti: NBMT, SMSK, SVSN, NNAT, Aİ olkələrdəki səfirliklər
Məlumat üçün: MMXI
Çıxış nömrəsi: SPRS/401 /15
Tarix: 09.12.2015
Sənəd necə göndərilir: Elektron poçt
Səhifələrin sayı: 2 + 1

Məhdudluğu qریف: *Adi*
Təcilliyi: *Çox təcili*
Vacibliyi: *Vacib*

Məruzə üçün: Nazirə
Nazir müavinləri: Araz Əzimov
Xələf Xələfov

Məlumatın verilməsi üçün: AR Prezidentinin Administrasiyası

Məsələyə dair: *Fransanın Drom vilayətinin prefektinin məktubu*

Xülasə: Məlum olduğu kimi, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin nümayəndəsi Bako Saakyan cari ilin 17-19 may tarixlərində Fransaya səfər etmişdir. Həmin səfər zamanı bəzi Fransa vilayət və şəhərləri ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionu və şəhərləri arasında qeyri-qanuni "dostluq və əməkdaşlıq xartiyaları" imzalanmışdır. Bu məsələ ilə bağlı əvvəlki məktublarımızda Səfirlik tərəfindən görülən bir sıra tədbirlər və onların nəticələri haqqında Mərkəzə ətraflı məlumat verilmişdir.

Nəzərinizə çatdırmaq istərdik ki, qeyri-qanuni imzalanmış həmin sənədlərin ləğv edilməsi istiqamətində iş bu günədək davam etdirilməkdədir və məsələnin hüquqi yolla həll edilməsi üçün də tərəfimizdən müvafiq sahədə ixtisaslanan vəkillər vasitəsilə addımlar atılmışdır. Belə ki, Səfirliyin vəkili Olivye Pardo noyabr ayının sonunda Azərbaycanın işğal altında olan şəhərləri ilə qeyri-qanuni sənədlər imzalanmış fransız şəhərlərinin yerləşdiyi vilayətlərin prefektlərinə (prefektlər yerlərdə mərkəzi hökuməti təmsil edirlər) müvafiq sorğular göndərmiş və mövcud qanunvericiliyə əsaslanaraq, imzalanmış qeyri-qanuni sənədlərin ləğv edilməsi məqsədilə onların İnzibati Məhkəməyə təqdim edilməsini istəmişdir.

Sorğu göndərilmiş prefektlərdən, bu günə hələlik yalnız Drom vilayətinin prefekti Didye Loqa vəkilin müraciətini cavablandırmışdır (cavab məktubu əlavə olunur).

Prefekt, həmin məktubunda, Yerli Özünü İdarəetmə Qurumları Məcəlləsinin L. 1115-1 paragrafına əsaslanan vəkil O.Pardonun, 18 may 2015-ci il tarixində imzalanmış "Valans və Stepanakert şəhərləri arasında dostluq xartiyası"nın ləğv edilməsi

məqsədilə ondan həmin sənədi İnzibati Məhkəməyə təqdim etməsini istədiyini xatırlatmışdır.

Buna cavab olaraq, prefekt, imzalanmış konvensiyaların yuxarıda qeyd olunan Məcəllənin müddəalarına uyğun olaraq, Dövlət nümayəndəsinə (yəni prefektə) təqdim olunduqdan sonra¹ qüvvəyə mindiyini bildirmişdir. Lakin, bu günədək nə "Valans və Stepanakert şəhərləri arasında dostluq xartiyası" sənədinin, nə də belə bir sənədin imzalanmasına icazə verən hər hansı məlumatın ona təqdim edilmədiyini vurğulamış və bu səbəbdən də sözügedən sənədin qüvvəyə minmədiyini və beləliklə də onun icra olunma imkanının olmadığını qeyd etmişdir.

Prefekt, Valans şəhəri tərəfindən həmin "dostluq xartiyası"nın və ya ondan irəli gələn hər hansı sənədin ona təqdim ediləcəyi təqdirdə, həmin sənədin ləğv edilməsi üçün onu dərhal İnzibati Məhkəməyə təqdim edəcəyini vəd etmişdir.

Sorğumuza digər vilayət prefektlərindən də cavab daxil olduğu təqdirdə Mərkəzə əlavə məlumat veriləcəkdir.

Nəzərə alınmasını, yerli KİV-lrdə geniş şəkildə işıqlandırılmasını və AR Prezidenti Administrasiyasının məlumatlandırılmasını xahiş edirik.

Hörmətlə,


Səfir Elçin Əmirbəyov

İcraçı: N.Hüseynova

¹ İmzalanmış sənədlərin prefektə təqdim edilməsi əsasən həmin sənədlərin qanunauyğunluğunun yoxlanılması məqsədini daşıyır.

PRÉFET DE LA DRÔME

Préfecture de la Drôme
Direction des Collectivités et de
l'Utilité Publique

Valence, le 30 Novembre
2015

Bureau des Affaires Juridiques de l'État

Affaire suivie par : M. CUNIN
Tél : 04 75 79 28 10
Fax : 04 75 79 28 55
Courriel :
michael.cunin@drome.gouv.fr

Maître,

Par courrier reçu en préfecture le 20/11/2015, vous m'avez demandé de déférer au Tribunal administratif une charte d'amitié conclue le 18/05/2015 entre la commune de Valence et la commune de Stepanakert, sur le fondement des dispositions de l'article L. 1115-1 du code général des collectivités territoriales.


Il ressort de ces mêmes dispositions que les conventions conclues sur ce fondement entrent en vigueur dès leur transmission au représentant de l'État. Or, je vous informe que ni cette charte, ni aucune délibération autorisant sa signature ne m'ont été transmises dans le cadre du contrôle de légalité.

Cette charte n'est donc jamais entrée en vigueur et est dépourvue de tout caractère exécutoire.

Si cette charte, ou tout acte afférent, devait m'être transmis par la Commune, je ne manquerai pas de saisir le juge administratif aux fins de leur annulation.

Je vous prie de croire, Maître, à l'expression de ma considération distinguée.

Le Préfet,



Didier LAUGA

Me Olivier PARDO
SARL PARDO SICHEL & ASSOCIES
74 avenue de Wagram
75017 PARIS

